

# Firudin bəy Köçərlili - 150

**G**örkəmli maarifçi, pedaqoq, ədəbiyyatşunas və publisist Firudin bəy Köçərlinin anadan olmasından 150 il ötür.

Firudin bəy Əhməd bəy oğlu Köçərli (Köçərlinski) 1863-cü il yanvarın 26-də Şuşada dünyaya gəlib. 1876-ci ildə Şuşadakı rus məktəbinə daxil olur. 1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədilə bu məktəbə gəlir və bu yolla Firudin bəy öz taleyini seminariya ilə bağlamış olur. 1879-1885-ci illər ərzində o burada təhsil alır, 1895-1918-ci illər ərzində dərs deyir. 1885-ci ildə qısa müddət Firudin bəy İrəvan gimnaziyasında da dərs deyir. 1910-cu ildə Qori seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin olunur. 1918-1920-ci illərdə onun təşəbbüsü ilə həmin seminariyanın əsasında açılmış Qazax müəllimlər seminariyasının müdürü işleyib.

Firudin bəy Köçərli Gence əşyani yatırıldıqdan sonra XI Ordunun xüsusi şöbəsi tərəfindən 1920-ci ildə, 58 yaşında güllənərək dünyasını dəyişir.

"Vətən dilinin" I hissəsinin (VII nəşr) yenidən işlənməsində Firudin bəyin xidmətləri böyükdür. O, 300-dən artıq dərsliyə düzəliş etmiş, nəzəri materialı, hekayələri artırılmış, metodika və stilistikasını dəyişdirərək zənginləşdirmişdir. Köçərlinin "Darı və buğda" əsəri "Vətən dilinə" salmışdır.

Qeyd edək ki, həyat yoldaşı Badisəba xanım Vəkilovlar nəslinə mənsub idi.

XIX əsrin ortalarında Azərbaycanın, o cümlədən Şuşanın mədəni həyatında böyük yüksəliş var idi. Məşhur ədəbiyyatşunas alim Firudin bəy Köçərli Şuşanı "Zaqafqaziyanın Şirazı" adlandıraq Azərbaycan ədəbiyyatı kitabında yazmışdır: "Şuşa şəhərinin ab-havasının təsirindən və torpağının bərəkətindən burada çox zürafə, üdabə və şuarə vücudə gəlibdir. Belə ki, Şuşa qalası Zaqafqaziyanın Şirazı mənzərəsindən olub, ərəbə-zövqü səfa və əhli-hal və sahibi-dil yatağı hesab olunur".

XIX-cu əsrin 40-ci illərindən Şuşanın mədəni həyatında xeyli yüksəliş baş verir. Yerli camaatın teatr tamaşalarına meyli yüksəlir. Qafqazda ilk teatr 1845-ci ildə Tiflis şəhərində tamaşa qoyulur. O vaxtlar Şuşa ilə Tiflis şəhərləri arasında çox güclü ticarət və mədəni əlaqələr var idi. Şuşada isə ilk tamaşa 1848-ci ildə səhnələşdirilir. Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin Azərbaycan dilində yazdığı ilk pyeslər bundan sonra mütemədi olaraq Tiflisdə, Bakıda və Şuşada tamaşa qoyulmağa başlıdır. 1870-ci ildə ilk dəfə olaraq Şuşada Azərbaycan teatr sənətinin yaradıcısı Mirzə Müxtər tərəfindən Azərbaycan dilində tamaşa göstərildi. O dövrə gənc müəllimlərdən Firudin bəy Köçərli, Bədəlbəy Bədəlbəyov, Əbdürəhim bəy Haqver-



diyev, Həsən bəy Vəzirov və məşhur xanəndə Cabbar Qarayagdıoğlu bu tamaşada iştirak etmişdir. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin "Leyli və Məcnun" poeması əsasında Məcnun Leylinin qəbri üstündə səhnəsini musiqili tamaşa kimi 1897-ci ildə Şuşada Cabbar Qarayagdıoğlu tərəfindən iştirakı ilə Əbdürəhim bəy Haqverdiyev tamaşa qoyub. O vaxt 12 yaşlı Üzeyir bəy Hacıbəyovun bu tamaşadan aldığı təəssüratlar gələcəkdə "Leyli və Məcnun" operasının yaranmasına öz təsirini göstərib.

1886-ci ildə 23 yaşlı gimnaziya müəllimi Firudin bəy Köçərli İrəvanda teatr tamaşası təşkil edir. Qori seminariyasının mezunu Firudin bəy 1885-ci ildə İrəvana gəlmüşdi. Həmin tamaşa - M. F. Axundzadənin "Müsyö Jordan və Dəriş Məstəli Şah" komedyasının tamaşası İrəvan əhalisinin həyatında böyük mədəni hadisəyə çevrilir. Lakin F. Köçərli 1895-ci ildə İrəvanı tərk edir.

## FIRUDİN BƏYİN ÖLÜMÜ

...Liberman kabinetinə qayıdışından heç vaxt ayrılmayan, milliyətçə erməni olan, kime və nəyə, hansı ideala qulluq etiyi belli olmayan Sarkis Danilyanın diktəsi ilə Firudin bəy haqqında saxta hökm yazdı:

4 iyun 1920-ci il, Gence: "Mən, 20-ci diviziyanın xüsusi şöbəsinin hərbi müstəntiqi, bu gün Firudin bəy Köçərlinskiniñ əks-inqilabçı kimi ittihadnaməsi üzrə işinə baxaraq və Qazax İngilab Komitesinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, mütəhəim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq göstermişdir. Köçərlinsk Qazaxda "Müsavat" partiyasının sədri olarkən millətçilik ehtiraslarını qızışdırılmışdır. Nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyil... Mütəhəim Köçərlinskiniñ şahidlərin dindirilməsi haqqında erizəsini nəticəsiz qoymaq (rədd etmək) lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əks-inqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər".

**Qərara alınır:** mütəhəim Köçərlinski güllələnsin. Təsdiq edirəm: 7 №-li Xüsusi bölmənin rəisi Liberman. Təsdiq edirəm: fəvqəladə komissar H. Sultanov... (Trend)